

**BAKİ DÖVLƏT UNIVERSİTETİNİN KİTABXANAÇILIQ-
İNFORMASIYA FAKÜLTƏSİNİN
BEYNƏLXALQ ƏLAQƏLƏRİ**

KAZIMİ P.F.

*BDU, Kitabxanaşunaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
Pkazimi@mail.ru*

Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsi -yaradılması, inkişafı və bu günkü maliyyəyotları baxımından digər fakültələrlə müqayisədə çox şanslı oldu. Fakültənin yaradıcısı və üzən müdəddət ona rəhbərlik edən professor A.A. Xələfov fakültənin inkişaf üçün əlindən galenə edir və hər nə edirdi, ərəkən və an yazısını edirdi. Neticədə Az bir müdəddət kitabxanaçılıq-informasiya fakültəti Universitetin qabaqcıl fakültəsindən əvvəl inkişaf etdirildi.

Aşar sözər: Kitabxanaçılıq-informasiya fakültəsi, beynəlxalq əməkdaşlıq, kitabxanaçılıq-informasiya təhsili.

Fakültənin elmi kollektivinin formalasdırılması, tədris və elmi uğurları na səxson rəhbərlik edən professor A.A. Xələfov ilk illərdə tədris standartları, tədrisin inkişafı, mülliimlərin pəşəkarlıq məssələlərinə xüsusi diqqət yetirir, elmi və pedagoji əməkdaşlığı inkişaf etdirirdi. Prof. A.A. Xələfov 1947-1948-ci tədris ilində Filologiya fakültəsinin nəzdində yaranmış, sonradan Şərqşünaslıq fakültəsinin nəzdində keçirilmiş kitabxanaçılıq-informasiya ixtisasının 60-cı illərin əvvəllərində müstəqil fakültəyə əvvələrinə və bu ixtisasın inkişaf etdirilməsinə nail oldu.

60-80-ci illərdə Azərbaycanda kitabxanaçılıq-bibliografiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin formallaşması və inkişafı milli kitabxanaşunaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalasdırma Akademiyasının həqiqi üzvü, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi, Prezident təqədümçüsü, "Şöhrət" ordeni, tarix elmləri doktoru, BDU-nun fəxri professoru Abuzer Xələfovun adı ilə bağdır.

1960-1970-ci illərdə fakültədə yeni kafedralların formalasması mərhələsidir. Bu proses bilavasitə rəhbərlik edən prof. A.A. Xələfov gənc tədqiqatçıların Moskva şəhərində, Mədəniyyət Universitetində elmi dərəcə alması məqsədi ilə onları təşviq edir, Sovet elmi dairələrində məvcud nüfuzunu Azərbaycan alımlarının yetişdirilməsinə yönəldirdi.

Fakültənin ilk beynəlxalq əlaqələri keçmiş Sovet məkanında prof. A.A. Xələfovun söyleyişi ilə formalaslanmış elmi və pedagoji əməkdaşlıq şəklində qarşıya çıxır. Alim sahə mütəxəssisləri arasında yüksək elmi nüfuzu nüticəsində yaradılan əksər ittifaq səviyyəsi komissiya və layihələrin üzvü olur, disser-

tasiya müdafiə şuralarında şura üzvü, apponent və elmi rəhbər kimi istirak edirdi. Az bir müdəddət prof. A.A. Xələfovun geniş əməkdaşlıq fəaliyyəti Azərbaycan kitabxanaşunaslıq məktəbinin ittifaq səviyyəsində tanınmasına və nüfuzuna sabab oldu.

XX əsrin 70-80-ci illəri Azərbaycanın elm, mədəniyyət və təhsil sahəsində böyük döntəş illəri olduğu kimi, ali kitabxanaçılıq təhsilinin və kitabxanaşunaslıq elminin inkişafında da ciddi inkişaf və tərəqqi illəri kimi xarakterizə edilir. Sovet həkimiyətinin sərt məhdudiyyətlərinə baxmayaraq, idarəətminin mərkəzələşdirildiyi şəraitdə sovet respublikaları arasında zəif da olsa əməkdaşlıq hayata keçirildi. Prof. A.A. Xələfov 70-ci illərin otalarında Vilnüs Universitetində tətbiq olunan ABŞ-in kitabxanaçılıq təhsil planının alıcı olunmasına nail oldu. Böyük çətinliklə, BDU-da tətbiq olunmasının məqsədi ilə Moskvada təsdiq etdirildi və bununla da Azərbaycanda kitabxanaçılıq-informasiya fakültəsinin universitet təhsili olması ilə əlaqədar bürokratik hücumlara son qoydu.

Mübaligəsiz demək olar ki, XX əsrin 70 - 80-ci illərində Kitabxanaçılıq fakültəsi Sovet İttifaqı miqyasında aparıcı yer tuturdur və bu sahə üzrə SSRİ ali məktəbləri içərisində on qabaqcıl fakültələrdən birincən qurulmuşdur. Moskva, Leninqrad (Sankt-Peterburg), Daşkənd, Alma-Ata, Kiyev, Tiflis, Mahaçqala ali kitabxanaçılıq məktəbləri ilə qarşılıqlı əlaqələr yaradılmışdır. Bu cür ikitoşlı əlaqələrin qurulması professor Abuzer Xələfovun adı və fəaliyyəti ilə bağlı idi. Bütün bu üstünlükleri nazara alan SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi ölkədəki ali məktəblərin Kitabxanaçılıq fakültələri üçün tədris planlarının hazırlayıb tətbiq etməyi məhz Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsindən xahiş etmişdi. Elə bunun mənətiqi nüticəsidir ki, professor A.Xələfovun rəhbərliyi ilə hazırlanın, onun bu sahədəki ideya və təkliflərinin özündən təcrübə şəkillədən etdirilən, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsindən beşillik təhsil müdəddə üçün nəzərdə tutulan fərdi tədris planı 1984-cü ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təsdiq edilmiş və böyük uğurla hayata keçirilməyə başlamışdır.

Qeyd edək ki, tədris planı tətbiq edilərkən ixtisas fanlarının xüsusi çəkisi nəzərə alınmış, onun saatları artırılmışdır. Məsələn, Vilnüs Universitetinin İxtisas fanları blokunda 1700 saat nəzərdə tutulduğu halda, Bakı Dövlət Universitetinin tədris planında ixtisas fanları 2000 saatdan artıq nəzərdə tutulmuşdur. Əvvəlki tədris planından forqlı olaraq yeni tədris planı təkmilləşdirilmiş, bura-yıa müsyyən ixtisaslaşmalar daxil edilmişdir.

Hələ 1949-cu ildə Kitabxanaşunaslıq və bibliografiya kafedrasının nəzdində ilk dəfə "Kitabxanaşunaslıq və bibliografiya" dərnəyi yaradılmışdır. 1962-ci ildə müstəqil Kitabxanaçılıq fakültəsi yarananada məhz həmin dərnəyin bazasında Tələbə Elmi Cəmiyyəti təşkil olunmuşdur. 60-ci illərin ikinci

yarısından etibarən fakültə Tələbə Elmi Cəmiyyətinin beynəlxalq əlaqələri yaranmağa başlamış və sonrakı dövrlərdə bu proses daha dinamik karakter almışdır. Bu dövrlərdən fakültə TEC-in Moskva, Sankt-Peterburg, Kiyev, Daşkənd Mədəniyyət İnstitutları, Vilnius Dövlət Universiteti, Tiflis Pedaqoji İnstitut ilə əlaqələri yaratmışdır. Fakültənin tələbələri sonrakı illərdə həmin institut və universitetlərin təşkil etdiyi elmi konfranslarda müvaffaqiyyətli çıxış etmiş, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində keçirilmiş konfranslara isə həmin institutların tələbələri dəvət olunmuşlardır. Fakültədə TEC xətti ilə tələbələr hələ 1970-ci illərdən ənənə halını almış Respublika Tələbə Elmi Konfransında da fəallıq göstərmiş və çox mühüm göstəricilərə imza atmışlar.

Ayri-ayrı dövrlərdə fakültənin tələbələrindən Mirzəməmməd Novruzov, Rasim Süleymanov, Nadir İsmayılov, Kərim Tahirov, Nizami Paşayev, Knyaz Aslan, İrada Hüseynova və başqları belə tədbirlərdə mühüm nüfuzluşalar əldə etmişlər.

1982-ci ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin təşkil etdiyi Beynəlxalq konfransda fakültənin tələbələri ilə yanaşı, adları çəkilən universitet və institutların tələbələri də yaxından iştirak etmişlər.

70-80-ci illardə professor A.Xələfov Respublika Təhsil Şurasının, Ali Təhsil üzrə Vahid Şurətin Rəyasəti Heyətinin üzvi kimi, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitabxanaçılıq-bibliografiya təhsil üzrə vahid şurasının bölmə sadri kimi ölkəmizdə ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli işlər görmüş, məqsədönlü elmi tövsiyələr formalaşdırılmışdır. Alimin ümumittifaq və respublika seviyəsində nüfuzu və göstərdiyi səylər nöticəsində tələbələrimiz IV kursun sonunda Moskva, Sankt-Peterburg və digər ümumittifaq seviyəsi kitabxanalarda iştirak etməsini təsdiq etdirilmişdir. Yay tilillərində tələbələrimizin tələbə inşaat briqadalarında itti-faqqın müxtəlif şəhərlərində çalışmış genis əməkdaşlıq imkanları yaradıldı. Arxanelskde, markazi Sibir şəhərlərində, Qazaxistanda və digər müxtəlif inşaat meydanlarından tələbələrimizin tarif dulu sədaları galıldı.

Professor A.Xələfov Sovetlər Birliyi ərazisində müdafiə edilmiş onurlarla namizədlilik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdu. Professor A.Xələfovun başlıqlı etdiyi kitabxanaşunaslıq və bibliografiyasına həqiqi elmi məktəbinin nümayəndləri ölkəmizin mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsi olan kitabxana, bibliografiya və kitabçılıq işinin tarixi təkmilinə, onun ayri-ayrı tarixi mərhələ və dövrlərdə inkişaf məyil və qanunayğunluqlarını, ayri-ayrı kitabxana sabeklərinin inkişaf mərhələlərini, kitabxana işinin avtomatlaşdırılması və müasir texnologiyanın tövbiqi məsələlərini kompleks şəkildə araşdıraraq, qiymətli nöticələr əldə etmişdir. Görkəmlili alim Azərbaycanda mədəniyyət tarixi və mədəni quruculuq məsələlərinə həsr olunmuş, Bakıda və Moskvada müdafiə edilmiş bir çox namizədlilik və doktorluq dissertasi-

yalarının müdafiəsində rəsmi opponent, yaxud ixtisaslaşdırılmış Elmi Şurənin üzvü kimi fəal iştirak etmiş, öz məntiqli elmi rəyləri ilə mütxəssislər arasında derin hörmət qazanmışdır. Təsadüfi deyil ki, Moskva Mədəniyyət Universitetinin professoru, BMT yanında "İnformasiyalasdırma" akademiyasının "kitabxanaşunaslıq-informasiya" bölməsinin rəhbəri V.Klyuev məktublarında professor A.A.Xələfovə "Mətə" deyə müraciət edir. Post sovet məkanında yüksək elmi dərəcelər almış mütxəssislərin Azərbaycan alimini "Ustad" deyə müraciəti faktlinin beynəlxalq əlaqələrinin leytimativi oldu.

1980-ci illərin sonunda artıq BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dörd kafedrasında professor A.A.Xələfovun yetirmələri alimin yaradılmış olduğu elmi məktəbin əmənənlərini davam etdirir və geniş beynəlxalq əməkdaşlığın subyekti olaraq bu məktəbi temsil edirlər. Təsadüfi deyil ki, Moskva, Kiyev, Sankt-Peterburg və bir çox digər böyük şəhərlərdə iştirak etdiyimiz elmi konfranslarda sahənin böyük alımları Azərbaycan şəhərlərini prof. Abuzər Xələfov elmi məktəbinin davamlıları olaraq tənqir və təqdim edirdilər.

SSRİ məkanında yalnız Azərbaycanda – Bakı Dövlət Universitetində nəşr edilən "Elmi xəborlar" (kitabxanaşunaslıq və bibliografiya seriyası) jurnalı kitabxanaşunaslıq, bibliografiyasınlıq və kitabşunaslığın bir elm kimi inkişaf edib formalması, bu sahədə aparılan elmi tədqiqat işlərinin təkmilləşdirilməsi, müslüm və aspirantların hazırlanması üçün əhəmiyyətli kömək göstərmişdir.

Öz məzmununa və mahiyyətinə görə ittifaq əhəmiyyətli elmi-nəzəri mətbu orqan olub bu seriyanın sohifələrində azərbaycanlı mütxəssislərlə yanaşı, Sovetlər Birliyinin tanınmış kitabxana işi mütxəssislərinin elmi axarışlarının nöticiləri də dərc edilmişdir. Belə ki, Azərbaycanın görkəmli tarixçi, tarix elmləri doktoru Seyidəgə Onullahının "Təbriz kitabxanaları (X-XVII əsrlər)", Moskva Dövlət Mədəniyyət İnstitutu Kitabxanaşunaslıq kafedrasının müdürü, Rusiya Federasiyasının Əməkdar elm xadimi, professor K.Abramovun "Sovet kitabxanaşinasığının yaranması (1917-1920-ci illər)", Özbəkistan SSR Əməkdar mədəniyyət işçisi, Daşkənd Mədəniyyət İnstitutu Kitabxanaşunaslıq kafedrasının müdürü A.Qasimovanın "Özbəkistanda kitabxanaçı kadrların hazırlanması sistemi", Moskva Dövlət Universitetinin elmi işçisi L.Derqəqənovun "Doqquzuncu beşilliğdə SSRİ-də kitabxana quruculuğundan tarixi tədqiqat işlərinin inkişafı", Moldaviya Mədəniyyət İnstitutunun kafedra müdürü İ.Madanın "Mütəffəf respublikalarda kitabxanaşunasığın inkişafı" və s. mövzularla yazuqları elmi məqalələr ilk dəfə məhz "Kitabxanaşunaslıq və bibliografiya" seriyasında işq üzü görülmüşdür.

Təsadüfi deyil ki, seriyanın faaliyyəti Sovet İttifaqının kitabxana ictiyatiyyətinin diqqətini özüne cəlb etmişdir. Möşələn, SSRİ Mədəniyyət Nazirli-

yı Kitabxanaçılıq məfətişiliyinin inspektoru, pedaqoji elmlər namizədi İlđar Nazmutdinov "Sovetskaya bibliografiya" jurnalının 1976-ci il tarixli 6-cı nömrəsində dəre etdirdiyi rəyə yazardı: Kitabxanaşunaslıq və bibliografiya seriyası kimi müüm bir nəşr olmasayı, Azərbaycan SSR-in kitabxana-bibliografiya naşrlarının təhlili natamamı götürürdü. Bu seriyanın yaranmasına respublikanın milli kitabxana işçilərinin yaradıcılıq yetkinliyinin göstəricisi kimi baxılmalıdır. Seriyanın üç il ərzində 6 buraxılışında verilmiş 50-dən çox məqələnin məzmununu bunu parlaq şəkildə sübut edir. Azərbaycan SSR-də kitabxana işi, bibliografiya və kitab naşrinin müxtəlif aspektlərini işləndirən bu məqələlər bu və ya digər problemin nə dərəcədə işləndiyi və ya öyrənilməkdə olduğu, ayri-ayrı tədqiqatların nəticələrinin tacirbəyə necə təbiq edildiyi haqqında aydın təsvür vəyaradır. Yeri gelmişkən qeyd edək ki, müstəqillik illərində professor A.A.Xələfov elmi əsərlərin yeniyə və dağınış bir platformasını təsis etdi. "Kitabxanaşunaslıq və informasiya" elmi-tərtibü jurnalını təsis edərək onun qapılarını bütün dünya kitabxanaşinasına alımlarının üzünə açdı. 2010-cu ildən başlayaraq bu jurnalın sahifələrində Azərbaycan alımları ilə yanaşı Türkiye, Rusiya, Ukrayna, İranın alım və tədqiqatçılarının məqələləri çap olunmağa başlandı.

Azərbaycanın dövlət müstəqilliyinin borpa olunması ilə geniş imkanlar yaradı. Müstəqilliyin ilk illərində siyasi, iqtisadi problemlər və Azərbaycan orazilərinin bütün hissəsinin işgal ilə əlaqədar mövcud çətinliklər respublikanın bütün mədəni, məarif, elm və təhsil sisteminə öz mənfi təsirini göstərməkdə idi. Yalnız xalqın çağırışı ilə Ulu öndər H.Əliyevin hakimiyətə gelişи ölkəni agir vəziyyətdən çıxardı. Cəbhədə atışkos elan edildi, iqtisadi layihələr, demokratik islahatlar həyata keçirildi, mədəniyyət, elm və təhsil inkişaf etmeye başladı.

Professor A.A.Xələfovun rəhbərliyi ilə 90-cı illərin əvvəllərində kitabxanaçılıq-informasiya təhsilinin milli konsepsiyası yaradıldı və tətbiq olunmağa başlanıldı. Alimin irəli sürdüyü layihələrin nəticəsində, fakültədə ilk dəfə türk dillə xalqların kitab və kitabxana mədəniyyəti öyrənilməye başlanıldı. Professor A.A.Xələfovun rəhbərliyi ilə eyni adlı seçmə fənn tədrisə cəlb edildi, tədris programı hazırlanırdı, dörslik hazırlanaraq çap edildi. Eləcə da bu fənnin dirgə türk dövlətlərinin Kitabxanaçılıq-informasiya fakültələrində tədris tövsiyə olunması layihələri həyata keçirildi. Fakültət əməkdaşlarının türkidlilik dövlətlərə tez-tez həyata keçirilən məzuniyyətləri, universitetlər və fakültələr arasında əlaqələri yaxınlaşdırıldı. Ankara "Haqq-ət-Təhsil" Universiteti, İstanbul, Kastamonu, Alma-ata, Ufa, Kazan Universitetləri ilə əməkdaşlıq başlandı. Türkiyə Cumhuriyyəti Milli Kitabxanası ilə əməkdaşlığın nəticəsində kitabxananın direktoru prof. A.A.Xələfovun təsis etdiyi "Kitabxanaşunaslıq və informasiya" jurnalının redaksiya heyətinə dəvət edildi. Professor A.A.Xələfovun rəhbərliyi ilə "Türk dilli xalqların kitab və kitabxana mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası üzərində iş başlandı. TÜRKSOY-la əməkdaşlıq 2016-cı ilde böyük beynəlxalq tədbirin keşirilməsi ilə nəticələndi. TÜRKSOY Bakı şəhərində, Azərbaycan Milli Kitabxanasında professor A.A.Xələfovun 85 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfrans türkidlilik dövlətlərinin mədəniyyət və kitabxana rəhbərlərini topladı və yaddaşlardan silinməyən möhtəşəm bir tədbir keçirdi.

bərlili ilə "Türk dilli xalqların kitab və kitabxana mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası üzərində iş başlandı. TÜRKSOY-la əməkdaşlıq 2016-cı ilde böyük beynəlxalq tədbirin keşirilməsi ilə nəticələndi. TÜRKSOY Bakı şəhərində, Azərbaycan Milli Kitabxanasında professor A.A.Xələfovun 85 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfrans türkidlilik dövlətlərinin mədəniyyət və kitabxana rəhbərlərini topladı və yaddaşlardan silinməyən möhtəşəm bir tədbir keçirdi.

Sürtənə inkişaf edən informasiya cəmiyyətində kitabxanaçılıq-informasiya təhsilinin transformasiyası müxtəlif dünyada ölkələrində yeni qavamlar sistemi yaratmışdır. Odur ki, IFLA ilə əməkdaşlıq, Moskva, Kiyev, Xarkov Universitetləri ilə qarşılıqlı elmi əlaqələr fakültənin beynəlxalq nüfuzunu artırır, sahənin müasir problemləri ilə əlaqədar elmi diskussiyalarda fakültə alımlarının fəaliyyəti genişləndir.

Dünya təcrübəsinin öyrənərkən, beynəlxalq layihələrin təhlili göstərirdi ki, professor A.A.Xələfovun milli kitabxanaçılıq məktəbi qabaqcıl məktəb olaraq informasiya əsirin bütün çağırışlarına cavab verə bildi. BDU-nın Kitabxanaçılıq-informasiya fakultəsi müstəqillik illərində kitabxana-informasiya fəaliyyətinin, ali kitabxanaçılıq təhsilinin bütün beynəlxalq platformlarının iştirakçısı oldu, bir çox beynəlxalq layihələrin, qrantların və konfransların iştirakçısına çevrildi.

Bakı Dövlət Universitetinin 100 illiyi qarşısında Kitabxanaçılıq-informasiya fakültəti dünya standartlarına cavab verən bəkalavr və magistr təhsili almış məzunları, aspirant və doktorantları ilə yüksək nəticələr göstərməkdədir. Fakültətin alımlarının Avropanın ölkələrində elmi monoqraviyaları dərc edilir, dünyadan yüksək retinglili elmi jurnallarında məqələləri çap olunur, fakültənin tanınmış alımları beynəlxalq akademiyaların üzvü, müxbir üzvü olaraq seçilir, nüfuzlu beynəlxalq informasiya qurumlarında təmsilçilik edirlər. Eləcə də fakültə hər il tətbiqəti beynəlxalq konfranslara ev yiyəsi olur, tanınmış alımlarla elmi əməkdaşlıqlar həyata keçirilir.

Kitabxanaçılıq təhsilinin qoyulmuş tələb cəmiyyətinin kitabxana-informasiya fəaliyyətinin münasibəti ilə səciyyələri. Kitabxana-informasiya fəaliyyətinin tarixi missiyası, onun elmi-nəzari problemlərinin öyrənilməsi, kitabxanaların funksiya və vəzifələrinin öyrənilməsi kontekstində təhsilin yüksək peşəkarlığı təmin oluna bilər. Bu baxımdan dünya təcrübəsində ali kitabxanaçılıq təhsilinin öyrənilməsi və təsnifi, müsləş innovasiyaların tətbiqi sahəsində nəlliyyətlər son dərəcə shəhəriyyətdir. Kitabxanaların cəmiyyətin inkişafında rolunun artması ilə kitabxanalar yeni vəzifələri öz lizinə götürür və xidmət sahələrində analitik informasiya xidmətinin kütləsi artmaqdadır. Yeni texnologiyaların tövbəsi ilə yeni xidmət sahələri meydana gəlir və yaxın perspektivdə dəha da yeni xidmət istiqamətlərini müəyyənləşdirmək zoruridir. Məhz bu istiqamətdə tədbir

qiqtarlılıq təhsilinin yüksək peşəkarlığını təmin etməli, cəmiyyətin artan informasiya tələbatlarının ödənilməsi qarşısında cavab verə biləcək mütəxəssislərin yetişdirilməsini təmin edə bilər.

Kitabxanaçılıq-informasiya təhsilinin dünya təhsil sistemində təsnifi, bu təhsil sistemlərinin peşəkar kitabxana-informasiya mütəxəssislərinin yetişdirilməsində rolü, müasir mütəxəssis analıyi və qarşıda duran vozifələr, mütəxəssisin peşəkarlıq göstəriciləri və bir sırə müasir informasiya cəmiyyətinin qarşısında ya qoymuş suallar elmi təhlili və innovativ yanaşma tələb edir. Bu gün BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin gənc doktorant və aspirantları Universitetdən tərəfdən ayrılmış elmi rəhbərlər yanəsi tanımış xarici ölkə alimlərinin dərinin rəhbərliyi altında tədqiqatlarını həyata keçirir. Bu istiqamətdə Ankara, Moskva, Xarkov universitetlərinin alimləri ilə yaxındın əməkdaşlıq əlaqələri yaradılmışdır.

Bu gün professor A.A.Xələfovun yaratmış olduğu elmi məktəbin nümayəndələri, Kitabxanaçılıq-informasiya fakültəsinin 30-dan artıq elmi dərəcəyə malik alını və müəllimləri fakultətə beynəlxalq arenada loyqatlı təmsil edirlər, hər il onlarla elmi möqalələri dünyannan nüfuzlu jurnallarında çap olunur. Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsi öz ixtisası sahəsində regionun on qabaqcıl təhsil mütəssisəsidir.

ƏDBİYYAT

1. Məhərrəmov A.M. Bakı Dövlət Universiteti.-B., 2009.-688 s.
2. Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il Elm və Təhsilin xidmətində.-B., 2009.-208 s.
3. Xələfov A.A. Azərbaycanda Ali kitabxanaçılıq təhsili. Bakı, BDU, 1998, 110 s.
4. Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. Bakı, BDU, 1987, 130 s.
5. Kazimi P.F. Qurbanov A.İ. Azərbaycanda kitabxanaçılıq təhsili. Ankara. Türk kitübüxanacılıyi. 2013, №3, c.102-105.
6. İslmaylov X.İ. Kitabxana İnformasiya sahəsində Beynəlxalq əlaqələr /Azərbaycan və Litva Konsorsiumlarının əməkdaşlığı.-B., 2005.-S.9-19.
7. Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası .Bakı, BDU, 2009. 320s.

МЕЖДУНАРОДНЫЕ СВЯЗИ БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОГО
ФАКУЛЬТЕТА БАКИНСКОГО ГОСУДАРСТВЕННОГО
УНИВЕРСИТЕТА

КАЗИМИ П.Ф.

Кандидат исторических наук,
Доцент кафедры библиотечного дела БГУ.
P Kazimi@mail.ru

РЕЗЮМЕ

Библиотечно-информационному факультету Бакинского Государственного университета очень повезло в сравнении с другими факультетами с точки зрения инноваций, развития и сегодняшних достижений. Профессор Халфоя А.А.- основатель факультета и долгое время руководивший факультетом, делает все возможное для развития факультета, и все, что он делает и делает все возможное и лучшее. В результате библиотечно-информационный факультет стал ведущим факультетом университета и завоевал репутацию на международном уровне.

Ключевые слова: библиотечно-информационный факультет, международное сотрудничество, библиотечно-информационное образование.

INTERNATIONAL RELATIONS OF THE LIBRARY INFORMATION FACULTY OF THE BAKU STATE UNIVERSITY

KAZIMI P.F.

SUMMARY

The library and information faculty of Baku State University was very lucky in comparison with other faculties in terms of innovation, development and current achievements. Professor A. Khalfoa, the founder of the faculty and for a long time leading the faculty, is doing everything possible for the development of the faculty, and everything he has done and is doing everything possible and better. As a result, the library and information faculty became the leading faculty of the university and won a reputation internationally.

Keywords: library and information department, international cooperation, library and information education.